

Azərbaycan Respublikası ilə İran İslam Respublikası hökumətlər arasında bu il martın 11-də keçirilən iqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında iki ölkə arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikiya bağantwortlarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir.

Bu sənədin imzalanması Azərbaycanın Prezidenti İlham Əliyevin uzaqqorənliyinin, müdrikiyinin və strateji hədəflərə səbirlə, addım-addım irəliləməsinin növbəti təzahürüdür.

Səziş əsasən Araz çayı üzərində salınacaq körpülər vasitəsilə İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikiya bağantwortlarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir.

Ermənistana 230 mln. ABŞ dolları məqdarında vəsait lazımdır. Ermənilər həm də 200 ildən çox bir dövrdə türklərə, azərbaycanlılara qarşı apardığı düşməncilik siyasetindən, qərəzli ərazi iddialarından, təxribatlardan və mənfur niyyətlərindən el çəkməlidir.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Dəmir yumruğa əsaslanan uğurlu iqtisadi və təhlükəsizlik siyaseti nəticəsində sürətlə inkişaf etdiyi halda, Ermənistən dərin bataqlıq içinde hələ

də çabalayır.

Azərbaycan və Türkiyə Cümhuriyyəti Cənubi Qafqazda sülh üçün birgə səylərini gün-gündən artırır. Dünya birlüyü tərəfindən hər iki dövlətin bu sahədə apardığı işgüzar fəaliyyət dəsteklənir.

Azərbaycan bölgədə sülh və əmin-amanlığının

REGIONUN MƏNZƏRƏSİNİ DƏYİŞƏN

TARIXI SƏNƏD

sadi rayonu ilə Naxçıvan MR yeni avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə və s. kommunikiya xətləri ilə birləşəcəkdir. Bu, həm də Naxçıvanın blokadadan çıxmasına və Bakı ilə birbaşa quru yol əlaqəsi yaradılmasına səbəb olacaq.

Bu məqsədə Araz çayı üzərində piyada keçidi də daxil, iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü inşa ediləcək. Həmin körpülər Ermənistən dövlət sərhədinin 5 kilometrliyindən keçəcək.

Anlaşmaya əsasən, gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsi tikiləcək.

Azərbaycan Araz çayı üzərində Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən Ağbənd qəsəbəsindən keçən avtomobil körpüsünü, İran isə Araz çayı üzərində onunla Naxçıvan MR-in Ordubad rayonunu birləşdirən avtomobil körpüsünü tikəcəkdir. Ağbənddən İran'a keçib Ordubadda birləşəcək bu avtomobil yoluna paralel olaraq dəmir yolu xəttinin də çəkilməsi nəzərdə tutulur.

Zəngəzur dəhlizinin işə salınması bu bölgədə yerləşən dövlətlərin 3+3 platformasını həyata keçirməsi baxımdan faydalı olacaqdır. Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən yeni kommunikiya bağantwortının nəqliyyat və elektrik enerjisi üçün önemli beynəlxalq dəhliz olacağını xüsusi vurğulayıb.

Bu sazişin həyata keçirilməsi ilə Azərbaycan Ermənistən yersiz və səbatsız siyasi hesablarını bir daha alt-üst etmiş olur. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifade etməyi planlaşdırıran Ermənistən sonda özü təzyiq altına düşür. İndi artıq Ermənistən Azərbaycan ilə Zəngəzur dəhlizinin açılmasını sırf Azərbaycanın məraqlarına xidmət edən yeni şərtlər və yeni şəraitdə müzakirə etməli olacaqdır. Bu dəhlizin Meğri rayonu ərazisindən keçməklə açılmasının bundan sonra Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Ermənistən isə öz yolunu uzadıb, Azərbaycana, oradan da Moskvaya və ya Mincivan şəhərindən keçərək Qafan rayonu ilə dəmir yolu əlaqəsi qurması üçün üçüncü dövlətin ərazisindən istifadə etməli olacaqdır. Qərbi Zəngəzurun Meğri rayonu ərazisindən keçəcək bu dəhliz isə ya açılacaq, ya da Ermənistən özünütəcid şəraitində yaşamağa məcbur olacaqdır. Uzunluğu 45 km olan bu dəhlizin açılması üçün

təmin olunmasını, dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü tanımmasını, Dövlət sərhədinin delimitasiyası və demarkasiyasını, nəqliyyat və kommunikiyaların açılışını istəyir. Əgər Ermənistən 2020-ci il noyabrın 10-da bağlanan üçtərəfli Bəyanatdan sonra bu təklifləri qəbul etmirsə deməli, müharibə vəziyyətində qalmaq arzusundadır və Zəngəzur dəhlizinin açılmasına əngəllər yaratmaqdə davam edir.

Artıq Zəngəzur dəhlizinin alternativi meydana çıxdı. Əgər Zəngəzur dəhlizi yoxdursa, niyə Laçın dəhlizi olmalıdır?! Bunu da Ermənistən yaddan çıxarmamalıdır.

Ermənistən ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizi bundan sonra reallaşsa belə, İran ərazisindən keçəcək yolun işə düşməsi nəticəsində Ermənistən Azərbaycana siyasi təzyiq etmək imkanları yox olacaq və ya heçə enəcəkdir. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, bu yolla da Avropaya və Fars körfəzinə, Türkiyə isə türk dünyasına, Fars körfəzinə və six iqtisadi əlaqələrinin olduğu Rusiyaya çıxa biləcək, Rusiya ilə dəmir yolu əlaqəsi qurulacaqdır.

**İsmayıł ƏLİYEV,
Bakı Dövlət
Universitetinin
kafedra müdürü,
professor.**